

[Bakdan knldr byk k balayr](#)

Azərbaycan Paytaxtında kirayd qalan yalt sakinlrinin bir qismi mnzillri trk edrk knldrki evlrin .dnrlr



AranNews- Devalvasiyadan sonra Azrbaycann daxili miqrasiyasnda ilk df olaraq ks .proses mahid edilmly balayb

gr 1990-2000-ci illrd Azrbaycann regionlarndan Bakya k balamdsa, indi paytaxtdan knldr .qayd mahid edilir

Bakda bu prosesin tzahrn ilk olaraq mlak bazarnda hiss etmk olar. Paytaxtda kirayd .qalan yalt sakinlrinin bir qismi mnzillri trk edrk knldrki evlrin dnrlr hrd faliyyt gstrn mlak qiymtndirm irktrindn birind aparnc mtxssis ilyn Rad liyev bildirib ki, son bir ne ayda 10 min yaxn adam knldr qaydb: "Dqiq statistika aparlmasa da, hrd 30 min yaxn obyekt mnzil kimi kirayy verirlr. Ilin vvlindn bu mnzillrin 10 faiz qdri boalb. sasn hrin traf mhlirind olan ucuz evlr boalb. Mrkzd d boalan mnzillr var, onlar thvil vernlr sasn .”hr trafndak ucuz mnzillr krlr

Paytaxtda evi olan ailrdn d kn dnnlr var. Regionlarda aparlan aradrmasma gr, geri qaydanlar sasn Bakda i yerini itirnlrdir v onlarn arasnda gnclr stnlk tkil edir. Hmin gnclr kn dnmzdn nc Bakda inaat iisi, satc, restoran iisi v s. kimi faliyyt gstrilr. Indi regiona .qaydaraq kiray vermdn oxar ilr grmy alrlar

gr 1990-2000-ci illrd Azrbaycann regionlarndan Bakya k balamdsa, indi paytaxtdan knldr .qayd mahid edilir

.Geri qaydanlarn say xsusil cnub v qrb regionlarda daha oxdur Lnkran blgsin geri qaydanlar birinci nvbd Iranla srhd ticartin maraq gstrirlr. Blgd brpa edilmly balayan ay plantasiyalarnda v trvz sahlrind d ilynlr az deyil. Bzilri is rayonlardak ticart obyektlrind i tapmaa alrlar. Sosial mavint almaq istynlrin d say oxdur. Rayon rhrliklri is paytaxdan dnnlrin kn d tsrrfatnda ilmsi n rait yaratmaa alr. nki blgy srhd ticarti .nticsind Irandan kartof-soan kimi aqrar mhsullar da gtirnlr az deyil

Eyni proses qrb rayonlarda da mahid edilir. Blg hl sovet illrindn oxtrfli tsrrfatlqla mul olduundan Bakdan dnnlrin problemi el d ciddi hiss edilmir. Geri dnnlr Gnc-Qazax blgsindn Bakya, yaxud knldrnd Gncy frdi qaydada kn d mhsullar aparb satmaqla muldurlar. Bzilri is .Grstanla srhd ticartin balayblar, sasn sosiska, kolbasa, kartof v s. rzaq mhsullar gtirirlr Bzi blglrd Bakdan dnnlrin oxluu el d ciddi hiss olunmasa da, rayonlarn zlri intuitiv kild bu proses hazrlamaa balayblar. Msln, Quba, Qusar v Xamaz rayonlar zr iki mavir keirilib v blgd mulluun artrlmas bard mzakirlr aparlb. Real x yollarndan biri kimi blgd ail hoteliliyin, .yni frdi evlrin mehmanxana xidmti gstrmsin dstk vermyin vacibliyi vurulanb

Grndy kimi, Azrbaycanda da bir sra lklr kimi deurbanizasiya, yni meqapolisdn yaltlr k prosesi balayb. Bunun tzahr ilk df 1970-ci illrd Londonda mahid edilib. 10 il rzind hrin mrkzind hali say 10 faiz qdr (700 min nfr red.) azalb v 1980-ci ild 6,6 milyon nfr tkil edib. Ingilislr tbii v sosial mhiti pislh hrdn dfrl ox k edibl, onlarn yerini is III dnya lklrindn gedn .miqrantlar tutub. Indi Londonun mrkzind 4 milyona qdr mhacir yaayr

Eyni proses 2000-ci illrd Braziliyann n iri hri San-Pauluda da ba verib. Meqapolisdn hali .qrb yaltlrin kmy balayb